

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# ƏSĞƏR

**№ 07 (548)**

**30 mart  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqla birlikdə Novruz şənliklərində iştirak ediblər

**Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzunu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir gündə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzunu da Azərbaycan xalqının şüurundan silə bilmədi.

Ulu Öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz Milli Liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına bərdəşlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəldilər.



Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərəkətlə qarşıladılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Torpaq əlimdə, bahar ürəyimdə" xeyriyyə yarmarkası ilə tanış oldular.

Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət etdi.

Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada "Bahar qalası" festivalı ilə tanış oldular.

Ulu Dədə Qorqud xeyir-dua verdi, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Bahar qızı dövlətimizin başçısına bayram xoşçası

təqdim etdi. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər. Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürüldü.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bahar qalası" festivalı çərçivəsində İçərişəhərdə təşkil edilən yarmarka ilə tanış oldular.

Miniatur Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Prezident İlham Əliyevə miniatür kitablar hədiyyə etdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür etdilər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular və müasir Azərbaycan rəssamlarının



rəsmlərinə baxdılar.

Sonda dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlarla söhbət etdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət etdilər. İçərişəhər sakinləri göstərilən

diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq etdilər.

Sonra "Səma" uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatirə şəkli çəkdirdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydana Novruz tonqalını alovlandırdı.

## Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçuya mükafatların təqdim olunma mərasimi keçirilib

**Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar gününün 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərək fərqləndiklərinə görə qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb.**

Bu münasibətlə martın 19-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim olunma mərasimi keçirilib.

Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qəragah rəisi general-mayor Tofiq Hüseynov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2019-cu il tarixli Sərəncamını elan edib.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları şəhid hərbi qulluqçuların ailə üzvlərinə və hərbi qulluqçulara təqdim edib.

**Ölümündən sonra "İgidliyə görə"**

medalı ilə təltif olunan şəhid hərbi qulluqçular leytenant Vilayət Xuduyevin bacısı Xalidə Kazımova və əsgər Elşən Qasimovun atası Oruc

Qoşunların şəxsi heyətinə xidmətdə uğurlar arzulayıblar.

Tədbirin sonunda çıxış edən Daxili Qoşunların Komandanı təltif olunan



**Qasimov şəhid ailələrinə yüksək dövlət qayğısı göstərildiyinə görə Respublika Prezidentinə və Daxili İşlər Nazirliyinə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək, Daxili**

şəhid ailələrinin üzvlərini və hərbi qulluqçuları təbrik edərək, onların mükafatlandırılmasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab



İlham Əliyevin Daxili Qoşunlara diqqətinin təzahürü olduğunu qeyd edib. Daxili Qoşunların Komandanı əminliklə bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcək.

**Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv-**

**vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 7 mart 2019-cu il tarixli Sərəncamı ilə ümumilikdə, Daxili Qoşunların 2 nəfər hərbi qulluqçusu "İgidliyə görə" (ölümündən sonra), 14 nəfər hərbi qulluqçusu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.**

**Mətbuat xidməti**





